

YAZARLAR

İldırım Əkbəroğlu

(Seçmə şeirlər)



(YAZARLAR DƏRNƏYİ)
III KİTAB

Bakı – 2019

Layihə rəhbəri : Baş redaktor Zaur Ustac
“İldırım Əkbəroğlu” (Seçmə şeirlər)

Bakı, “USTAC.AZ” nəşrləri, 2019, 36 səh.

Kod: 10-04-MZM-14-20-19

İşçi qrup : Redaksiya heyəti - tərtibçilər:

Gülü – Gülüzə Mustafayeva.

Tuncay - Tuncay Mustafayev.

Məsləhətçi:

Əminə Elsevər.

Rəyçi:

Hacıxanım Aida.

*Bu kitab Azərbaycanın Milli Qəhrəmanı **Rövşən Hüseynovun** xatirəsi əbədiləşdirmək məqsədi ilə həyata keçirilən “25 YARPAQ” layihəsi çərçivəsində nəşr olunur. Kitabda böyük oxucu kütləsinin rəğbətini qazanmış, lakin hələ kitab şəklində çap olunmamış İldırım Əkbəroğlunun özünün seçdiyi və bir kitab halında görmək istədiyi 25 şeiri yer almışdır. İldırım Əkbəroğlunun kitabda toplanan şeirlərinin əksəriyyəti böyük tərbiyəvi əhəmiyyətə malik olub, dərin ibrətamiz mahiyyət kəsb edir.*

“Yazarlar” jurnalının xüsusi buraxılışı. (QN : 2319)

Üçüncü buraxılış – Yazarlar N: 03 (003) 19.09.2019.

©Yazarlar.az, 2019.

©Ustac.az, 2019.

©İldırım Əkbəroğlu, 2019.

BİTMƏYƏN HƏSRƏT...

Bəli, məhz belə adlandırmaq olar İldırım Əkbəroğlunun *“Ta, qanlı savaqlar milləti yordu,”* misrası ilə Zaur Ustaca xitabən başlayıb, *“Qeyrət təcəssümü kişi ağrılar...”* misrası ilə özünə təskinliklə bitirdiyi bu yığcam şeirlər toplusunu... Əslində “yığcam” ifadəsini bu kitaba sadəcə həcm baxımından şamil etmək doğru olardı. Çünki, İldırım Əkbəroğlunun qaldırdığı məsələlər o qədər vacib və əhəmiyyətlidir ki, hətta belə bir formatda da, bədii zənginlik və ictimai dəyər özünü qabarıq göstərir.

*Kim bilir çəkdiyim dərdi, ağrını,
Vura bilərdimi bayquş qırğını?
Tək adın bəs idi, yara bağrını,
Düşmən tor qurubmuş, biz olmuşuq xam
Torpağı tapdaqda qalmısan , Ağdam...*

İldırım Əkbəroğlunun Ağdama xitabən deyilmiş təkcə bu bəndi ümumilikdə bütün Vətən torpaqlarının acı həyat hekayəsini gözlər önünə sərir. İlk sözdən son nöqtələrə qədər **BİTMƏYƏN** bir **HƏSRƏT**-i tərənnüm edir İldırım Əkbəroğlu. Şairin yaradıcılığı ilə şəxsiyyəti Ağdam, Qarabağ, Vətən, Ordu obrazlarında ümumiləşir, bütünləşir, vəhdət təşkil edir. O, özündən yazırsa, Vətəni, Vətəndən yazdıqda isə özünü təqdim edir... Onu sözündən ayrı təsəvvür etmək mümkün deyil.

Hacıxanım AİDA

Kitabşünas, tənqidçi.

İLDIRIM ƏKBƏROĞLU

İldırım Əkbəroğlu (Məmmədov İldırım Əkbər oğlu) 13 sentyabr 1950-də anadan olub. Beyləqan rayonu Kəbirli kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmət keçib. Bu ərəfələrdə artıq şeirləri rayonun çoxtirajlı qəzetində müntəzəm şəkildə çap olunması səbəbi ilə bölgədə hamı onu şair kimi tanıyırdı. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutuna, indiki İqtisadiyyat universitetinə qəbul olunur və 1979-cu ildə təhsilini başa vurur. Bu müddətdə radioda, televiziya da şeirləri səslənir, 1978-ci ildə B.Vahabzadə və İ.Şıxlının redaktorları olduğu “Çinar pöhrələri” toplusunda şeirləri geniş oxucu kütləsinə təqdim olunur. Dost – tanış və eyni zamanda yazıları ilə tanış olan hər kəs onu bir şair kimi qəbul edir, gələcəyini bu istiqamətdə təsəvvür edirdi. Müntəzəm olaraq şeirləri qəzetlərdə çap olunurdu. Təhsili başa vurub Rayonda işə başlamaqla sanki, yaradıcılıq arxa plana keçir... RTTB – ndə 1998–ci ilə kimi baş mühasibin müavini, 2015-ci ilin sonuna kimi İH-nin Kəbirli kənd ərazi nümayəndəliyində baş məsləhətçi kimi fəaliyyət göstərir. Təqaüdə çıxdıqdan sonra sirli söz aləmi yenidən onu öz sehrinə salır.. Şeirləri dəfələrlə almanaxlarda, qəzetlərdə çap olunur. Bu kitab şairin ilk kitabıdır.

TƏRTİBÇİLƏR

“25 YARPAQ” – 25 ŞEİR

Salam olsun, çox dəyərli oxucum! Bildiyiniz kimi bu kitab Azərbaycanın Milli Qəhrəmanı **Rövşən Hüseynovun** xatirəsi əbədiləşdirmək məqsədi ilə həyata keçirilən “25 YARPAQ” layihəsi çərçivəsində nəşr olunur. Kitabda böyük oxucu kütləsinin rəğbətini qazanmış, lakin hələ kitab şəklində çap olunmamış İldırım Əkbəroğlunun özünün seçdiyi və bir kitab halında görmək istədiyi 25 şeiri yer almışdır. Şeirləri oxuduqca belə bir layihə üçün İldırım Əkbəroğlu yaradıcılığına müraciət etməkdə heç də yanılmadığımız bir daha aydın oldu. İldırım müəllimin bütün şeirləri Vətən və onun bir nömrəli problemi olan Qarabağ ağrı-acısından bəhs edir. Əslində o, özünü, Vətəni, Qarabağı misal götürərək bütün dünyaya, insanlığa məsaj verməyə çalışır... Müasir dövrün problemlərindən söhbət açır. Ümumilikdə kitabda yer alan bütün şeirlər arzuları yarımçıq qalmış tələbə-döyüşçülərin uğrunda şəhid olduqları amalın ruhuna tam uyğun gəlir. Biz bu kitabı “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşrə hazırladığımız vaxtda İldırım müəllimin müalicə aldığına nəzərə alaraq, Uca Yaradandan ona şəfa diləyir və hələ uzun illər yazarlar camiasının ən fəal üzvü kimi fəaliyyətini davam etdirəcəyinə inanırıq...

Hörmətlə: Zaur Ustac

Qarabağ – Zaur Ustaca

Ta, qanlı savaşlar milləti yordu,
Sülhə kölgə salıb, qan tökür ordu,
Yağı viran qoydu bu doğma yurdu,
Qağayı qovuşar dalğın dənizdə
Gözlə qovuşarıq, Qarabağ, biz də!

Kökü torpaqdasa göyərən dənin,
Görməz fəsadını boranın, çənin,
Bu torpaq mənimdir, bu torpaq sənin,
Bir tarix göyərir düşən hər izdə
Gözlə qovuşarıq, Qarabağ, biz də!

Çaqqal sürüsü tək, yüz dəstə yağı,
Əl atıb dumanlı, güz qəsdə yağı,
Düşər vaxt gələr ki, diz üstə yağı,
Çox da təkəbbürlü görünər üzdə
Gözlə qovuşarıq, Qarabağ, biz də!

Hər zaman tarixi qələmlər yazır,
Özünə səngər yox, yağı gor qazır,
Bizim nəğmələr də döyüşə hazır,
Qalmaz istəyimiz, ürəkdə, sözdə
Gözlə qovuşarıq, Qarabağ, biz də!

İldırım, tez düşər haqsızın qolu,
Zülümlər görsə də, ulumuz ulu,
Olsa gedilən yol ədalət yolu,
Qəlbə də təpər olar, güc olar dizdə
Gözlə qovuşarıq, Qarabağ, biz də!

Qalx ordum

Qalx ordum, qılınc vur bu qırx düyünə,
Çoxdan yadırğadıq barıt iyinə,
Barmağı bal edib, versən də yenə,
Yağı düşmən geri verməz torpağı...

Əfsus bizi, yarıtmadı yaradan,
Dua ilə donuz çıxmaz darıdan,
Üzə-üzə paltarını qurudan,
Dönüb daha görə bilməz torpağı...

Sülh deyirdik, bu da sülhün son həddi,
Düşmənin başına yumruq qəhətdi,
Xəritədə bölə bilər sərhədi,
Tariximdən silə bilməz torpağı!

Bu yıxılmaq gücüdürmü yıxanın,
Yaxşı boylan əl yerinə yaxanın,
Silahını öz başına çaxanın,
Tarix boyu ağlar, gülməz torpağı...

Mahirsə də, oyun quran oyunçu,
Zaman bəlirləyər daim sonucu,
Bu əsrdə bu sınaq da sonuncu,
Möhkəm dursaq yağı bölməz torpağı!
Oktyabr 2018-ci il

Yıxılarsan yağı düşmən

Nə yurdun var, nə öz elin,
Düşəcəyin quyu dərin,
Yapışdığın ətəklərin,
Ta qırılır başı düşmən
Yıxılarsan, yağı düşmən!

Canına yatsa da indi,
Qarşı döngə qorxunc tindi,
Geri qaçanda çətindi,
Çıxma özgə dağı düşmən,
Yıxılarsan, yağı düşmən!

Gec bitsə də haqq davası,
Haqqın olar son səfası,
Hər kəsin öz yurd- yuvası,
Bil, qaranı ağı düşmən,
Yıxılarsan, yağı düşmən!

Yad, torpağı etməklə ad,
Şirin olmaz ağızında dad,
Meyvə də yad, ağac da yad,
Dərmə özgə bağı düşmən
Yıxılarsan, yağı düşmən!

Ellər görür talanını,
Dünya duyur yalanını,
Gördük olan-qalanını
Görərsən bəd çağı düşmən
Yıxılarsan, yağı düşmən!

İldırım bilir, biləsən,
Sonun yetişər, görərsən,
Qanadsız uça bilmərsən,
Nə sola, nə sağa düşmən
Yıxılırsan, yağı düşmən!

Dünya bizi yatırmağa çəm tapıb

Yurdum gedib, kim baş açmaz bu işdən,
Mən almışam qanlı yara düz döşdən,
Sülh deyərək, yayındırır döyüşdən,
Düşünməkdən ürək kədər –qəm tapıb,
Dünya bizi yatırmağa çəm tapıb...

Ordum qalxar, qalx ayağa, dur desəm,
Düz gözündən vura bilər, vur desəm,
Qınamayın burda hiylə var desəm,
Gözləməkdən gözlərimiz nəm tapıb,
Dünya bizi yatırmağa çəm tapıb...

Ümid, inam öz barını gətirib,
Güllər solub, çöllər tikan bitirib.
Torpağını, yurd- yuvasın itirib,
Vətən oğlu dərdi- qəmi cəm tapıb
Dünya bizi yatırmağa çəm tapıb...

Ay İldırım yığışmasa ayağı,
İtər yerdən, göy üzündən dayağı.
Qarşımıza şərt də qoyur, bax, yağı
Qalxar ordun düşmən ustə him tapıb
Dünya bizi yatırmağa çəm tapıb...

Vur, komandir, birdə vur

Kim ayrılar elindən?...
Vətən havadır, sudur
Bu söz əsgər dilindən
Xalqımın arzusudur
Vur ,komandir, birdə vur!

Arxada Vətən durar
Tərpənməzsən yerindən.
Arxadan düşmən vurur
Sənsə vur gözlərindən.
Vur, komandir, birdə vur!

Çən zirvəni almasın
Azad olsun dağ- dərəm,
Qisasımız qalmasın
Qiyamətə deyirəm,
Vur ,komandir, birdə vur!

Yaz gəlsin doğma elə
Bitsin gülü, laləsi.
Yetişsin şəhidlərə
Düşmənlərin naləsi
Vur ,komandır, birdə vur!

Titrəməsin əllərin
Tətiyi inamla bas.
Vətən sənə ürəyin
Ürəyinə qulaq as
Vur ,komandır, birdə vur!

Nəm torpaq verin

Qəlbimdən edəndə çox giley- güzar
Mənə sevdiyimdən bir soraq verin.
Bulbul tək baharsız etsəm ahu- zar,
Tapıb qızıl güldən bir yarpaq verin.

Olsa qərib ölkə gülüstan yenə,
Vətənin payızı əzizdir mənə,
Neynirəm qürbətdə çatam xoş günə,
Mənə öz elimdən bir oylaq verin.

Qaynar ilhamıdır İsa bulağı,
Ürəyim, canımdır aranı, dağı,
Desəm, arzum ölmək Çingiz sayağı,
Məni qınamayın, mənə haqq verin.

Qanla suvarılıb çiçəyim, gülüm,
Torpağım bölünüb pay, bölüm- bölüm,
İstərəm, Vətəni tam görüb ölüm,
Ruhuma nur salan gur çıraq verin.

İldırım, ta nə var qəlbindən ötən,
Azaddır çox şükür sevdiyən Vətən,
Şuşam da qayıtsın qurban olum mən,
Mənə də boyumca nəm torpaq verin...

Ağrıma ürəyim

Az qalıb diləyim ərşə çatmağa,
Az qalıb sevincə sevinc qatmağa,
Dəcəl uşaq kimi, bil ovutmağa,
Basmışam dünyanı bağıma hələ
Ürəyim, möhkəm ol ağrıma hələ...

Qəlblərdən qəblərə körpü tikirəm,
Pay verib odumdan, çiçək əkirəm,
Qələbə rəsmiini indi çəkirəm,
Xoş xəbər çıxacaq uğruna hələ
Ürəyim, möhkəm ol ağrıma hələ...

İldırım, xoş gələr hər gələn anın,
Şuşa tayı olar cənnət bağının,
Tanınar, ta, artıq üzü yağının,
Ürəyim, möhkəm ol ağrıma hələ...

Ağlama

Ağlama, qəm ötər laylan sevincə,
Yoxsa ki, göz yaşın quruya bilər.
Gül - çiçək yetişdir bağında öncə,
Qələbə günündə yarıya bilər.

Hələ dolmayıbdır bahar buludu,
Bir damcı göz yaşın söndürər odu.
Ağlama, sel olub daşları yudu,
Daşlar da Vətəni qoruya bilər.

Ömür - gün ötüşdü, ta oldu yarı,
Bir də Qarabağı görədim barı,
Çiçək ətilidi, dön mehə sarı,
Qarışan saçını daraya bilər.

İldırım, göz yaşı sevincdən axsa,
Bu qədər gül bitməz, bağban da baxsa,
Qələbə günündə qıt olar yoxsa,
El – oba gül- çiçək araya bilər...

Başımın altda

Vaxt çatıb, qılıncım ta çıxsın qınından,
Tezdən nur süzölsün ruhuma damdan,
Tarixim yazılsın bu dəfə qandan,
Şöhrətim itməsin daşımın altda...

Mürgün gün sovurur, illərin keçir,
Səbir kasam dolur, düşmənim içir,
Hələ ki, yaxşını yamandan seçir,
Yuxusuz gözlərim, qaşımın altda...

Bu bahar yelinə qoşulub itim,
Kimə yönəlibmiş sevgim, diqqətim?
Gözlərim yorulur, bitir taqətim,
Düşmən zəhər qoyur aşımın altda...

İldırım, aldanma çox şirin dilə,
Düşmən məkirini sən bilə- bilə,
Ta yetər! - Qoy dünya bu gündən belə
Yastığı qoymasın başının altda!!!

Halımı məndən yox, elimdən soruş

Tac minər qiymətə, baş olsa taclıq,
Töhmət min il gedər, tək bir il aclıq,
Şor da eləməsə bircə yaxmaclıq,
Haram manatdansa, halaldır quruş
Halımı məndən yox, elimdən soruş...

Abrımız töküldü arsız qonaqdan,
Haqqı yanılmadıq haqsız qınaqdan,
Hərlənib ötüşər ip doğanaqdan,
Qeyrətə sığınıb gətirdik duruş
Halımı məndən yox, elimdən soruş...

Yollar addımından duyar mətini,
Vətən cismimizin ana bətini,
Düşmən yaxşı bilir aqibətini,
Hələ qarşıdadır sonuncu vuruş
Halımı məndən yox, elimdən soruş...

Gözlərim yoldadır, xoş deyil halım,
Ancaq Qarabağdır fikrim, xəyalım,
Vaxdır, torpağımı döyüşüb alım,
Gözləmək əzabdır, yoxdu qurtuluş
Halımı məndən yox, elimdən soruş...

Qəlbi birləşdirən bir çiçək olub.

Eli- obanı say, eldən qida al,
Yolundan çox çıxma, öz yolunda qal,
İşə bax, şərəfsiz, nadan ağsaqqal,
Nadana tay olan ağbirçək olub.

Hər işi baş- ayaq, tərsdi bu dövran,
Bilənə, qanana dərdi bu dövran,
Doğruyla aranı kəsdi bu dövran,
Yalanı, yamanı, ta , gerçək olub.

Göz görür, olanı ürəklər anlar,
Sanki, bəhsə girib qəsdə duranlar,
Qırar inamı da, qəlbi qıranlar,
Qəlbi birləşdirən bir çiçək olub.

Yeri var güvəncin, yeri var ərkin,
Əyilməz, sınmağı tez olur bərkin,
Daxili çirkinsə, gözəl də çirkin,
Könüllə sevilən yar göyçək olub.

Sülh deyən qan dolu badə qaldırar,
Arını arıya dövran çaldırar,
Yol kəsən, quldura karvan saldırar
Ürək bulandıran bir milçək olub...

Ay Şuşa

Bəla nə tanrıdan, nə bizdən olub,
Etibar qapayıb, göz- gözdən olub,
Uca- uca dağlar gen düzdən olub,
Xəyanət arzunu çırpııb boz daşa
Düşmüşən yağıya əsir, ay Şuşa...

Dağlar qartalısan yuvan zirvədə,
Yetməzdi yad əli, sənə heç vədə,
Bilməzdik bu qədər yaği an güdə,
Qartal düzə qonub, bayquşlar başa
Düşmüşən yağıya əsir, ay Şuşa...

İpək bir pərdədir dumanın, çənin,
Dərd böyük olur yurdu itənin,
Cənnət guşəsisən Ana Vətənin,
Olarını cənnətdə şeytan dolaşa???
Düşmüşən yağıya əsir, ay Şuşa...

İldırım sülh desin, ürəkdən, candan,
Gördünmü düşmənsə doymayıb qandan,
Qılıncım nə zaman çıxacaq qından?-
Qalmışam fikirlə- dərdlə baş- başa
Düşmüşən yağıya əsir, ay Şuşa...

Ağdam

Kim bilir çəkdiyim dərdi, ağrını,
Vura bilərdimi bayquş qırğını?
Tək adın bəs idi, yara bağrını,
Düşmən tor qurubmuş, biz olmuşuq xam
Torpağı tapdaqda qalmısan , Ağdam...

Həsretin qəlbimi, ta vurdu qəmdə,
Nəğmə tək, ötsə də adın qəlbimdə,
Düşmən bağı yaran qılınc belimdə,
Mənsə haqq gəzirəm əllərimdə şam
Torpağı tapdaqda qalmısan, Ağdam...

El- oba xoş gündən, çox da, şux geyib,
Səni itirməyim qəddimi əyib,
-Yurdu dardadısa, atalar deyib-
Gorda da uyumaz rahat, dinc adam,
Torpağı tapdaqda qalmısan, Ağdam...

Desələr nəğmə de bir bənd, bir sətir,
Səslə Qədir gəlsin, Arifi gətir,
Havadan ruh alım, gülündən ətir,
Abdal-Gülablıya bircə yol çıxam...
Torpağı tapdaqda qalmısan, Ağdam...

İldırım, bir səbrin, dözümün olsun ,
Hazır ol hücumu, çözümlün olsun,
Qayıtsın torpağın, özünün olsun,
Yurdun-yuvan olsun bir kiçicik dam,
Torpağı tapdaqda qalmısan, Ağdam...

Ağdama gedəndə yoldaşlı gedək *(Zaur Ustaca)*

Taparam o yeri gərəksə şamla,
Sel olar gözümdən düşən hər damla,
İzim də göyərər göz yaşlarımla,
Ayrılıq uzundur, ömür - gün gödək,
Ağdama gedəndə yoldaşlı gedək...

“Gəlirəm ” dediyin neçə il çəkib,
Hənrimi duyacaq, avaz- dil çəkib,
Düşmənin gözünə isti mil çəkib,
Qartal tək qəlbini, bağrını didək,
Ağdama gedəndə yoldaşlı gedək...

Qaçqında gün ağır, köçkündə qara,
Dönüb ürəkləri kül atda qora,
Ya yerdən, ya göydən yol çəkib ora,
Xəyal yollarını qoşa tikərək,
Ağdama gedəndə yoldaşlı gedək...

İldırım, sülh belə olmaz, ərzi gəz,
Yumruğu görməsə yağlı baş əyməz,
Quduzdan dərrakə ummağa dəyməz,
Qələbə günündə əldə gül- çiçək,
Ağdama gedəndə yoldaşlı gedək...

Yoxdur

Qarabağ həsrəti üzüb ta, məni,
Dərdim bəndə düşüb, axarı yoxdur.
Ocağı gur yanan isti evimdə
Heyif, tüstü çıxan buxarı yoxdur.

Yağlı plovsa da xəyal anları,
Torpaq da götürmür bu talanları,
Qoyub düz yerinə çox yalanları,
Nə qədər ələsən çıxarı yoxdur.

Keçir qan- qadayla ötüşən illər,
Səngərə dönübdür bəhərli çöllər,
İmdadın aşağı uzana əllər,
Tanrı yaddan çıxıb, yuxarı yoxdur.

İldırım, dəyişmir həyat səhnəsi,
Silahlar təzədir, hədəf köhnəsi,
Quruyub, boşalıb həm də təhnəsi
Düşmən özü bilir, axırı yoxdur...

Qarabağ, o günü kaş ki, tez görəm

Bəsdı, ta yorulduq qanlı oyundan,
Nə vaxtdır xəbər yox, düyün, toyundan,
Öpub torpağından içib suyundan,
Enib bulaq üstə bir süfrə sərəm
Qarabağ, o günü kaş ki, tez görəm...

Üzümə mehının ətiri dəysin,
Gözümə quşların sətiri dəysin,
Başıma ağacın çətiri dəysin,
Əl atıb budaqdan bir meyvə dərəm
Qarabağ, o günü kaş ki, tez görəm...

Meh vursun, yarpaqlar nəğmə oxusun,
Bahar gül- çiçəkdən xalı toxusun,
Getsin hər b qoxusu, tər gül qoxusun,
Canlansın gözlərdə Gülüstan –İrəm
Qarabağ, o günü kaş ki, tez görəm...

Görən oyanıbmı Xarıbülbülüm?
Düşmən taptağında yaşamaq zülüm,
Yananım yoxdur ki, dərdimi bölüm,
Bircə əmr ola, səngərə girəm
Qarabağ, o günü kaş ki, tez görəm...

İldırım, nadana söz demək hədə,
 Yağı qudurmazdı, yoxsa, bu qədər .
 Bir gün yağlı düşmən olar dərbədər,
 Açılar kəsilmiş bağlı bənd- bərəm
 Qarabağ, o günü kaş ki, tez görəəm...

Çəkilən yolumuz çatır Ağdama

Dağlarım görsəniz, verib baş- başa,
 Sevincdən gözlərim boyanıb yaşa,
 Qəmli görünmə də buradan Şuşa,
 Tezliklə çataydı, kaş arzu –kama
 Çəkilən yolumuz çatır Ağdama...

Günüz Günəş görür, gecə isə Ay,
 Yetişmir yerinə çəkdiyim haray,
 Nəyimə gərəkdir imarət, saray,
 Həsretəm yuxumda kiçik bir dama
 Çəkilən yolumuz çatır Ağdama...

Silinə o yerdən ayaq izi də,
 Sağalar qəlbimdə onda, hər zədə,
 Dağda da gün doğar, geniş düzə də,
 Qovulsa yağılar açılar səma
 Çəkilən yolumuz çatır Ağdama...

Kəhrizin üstündən yuyulsun yosun,
İçim saf suyundan bağrım soyusun,
Mənsüm xəbər tutub muğam oxusun,
Qəlbim cuşa gəlsin, damağım tama,
Çəkilən yolumuz çatır Ağdama...

İldırım, kaş gülsün üzünə arzun,
Qarabağ həsrəti çəkməsin üzün,
Əriyə, az qalıb ömrü bu buzun,
Yağı, gözlərinə kaş ki, ağ dama
Çəkilən yolumuz çatır Ağdama...

Vətən

Qar dağı tanıdıb, suyu çeşməni,

Bir günün izidir saçın hər dənisi,

Neynirəm o günü, o qərinəni,

Bir igid yetirən ana dəyməsin!

Torpaqdan yoğrulub ürək də, can da,

Vətəndir güc - arxa, bilsin danan da,

Yanıram üzərlik kimi yananda,

Yaman göz, pis nəzər ona dəyməsin!

Daim oldunsa da kəlməmin ilki,
Dönmədim başına pərvanə təkli,
Mən səni qəlbimdə gəzdirərəm ki,
Vətən, atılan daş sənə dəyməsin!!!

Od içində düşdük oda,
Od içində düşdük oda,
Gəldi qarış-qarış qada,
Yer altında qarışqa da,
O yan, bu yanlıq olmasın.

Bu nə bəxtdir, nə də yazı,
Bu riyadır riya azı,
Uçurtdular yuvamızı,
Yuvasız canlı olmasın...

Düşmən eşit, yağı anla,
Aciz deyilik bu canla,
Yumuruq ki, qanı qanla,
Əlimiz qanlı olmasın...

İgid oğlum yaxşı yol

(Hərbi xidmətə gedən oğlum Xəzriyə)

Yeri, göyü ləl, qızıl
Bir ümmandır Xəzəri
Yaman kinli tikilib,
Ona düşmən nəzəri
Sil, mundar tapdaqları,
Ancaq gözlə, sayıq ol!
Vətən səni gözləyir,
İgid oğlum, yaxşı yol!

Qüvvədən, gücdən düşmə,
Göz ol dağdan, dərədən.
Gözünü öndən çəkmə,
Barmağını tətikdən.
Qəlbində vətən eşqi,
Səndədir qüvvətli qol.
Vətən səni gözləyir,
İgid oğlum, yaxşı yol!

İldırım, qəm kədər var,
Aranında dağında.
Qalıbdır nə zamandır,
Düşmənin tapdağında.
Yolumuz haqq yoludur,
Qələbəyə gedir yol.
Vətən səni çağırır ,
İgid oğlum, yaxşı yol!

Sən qarşıma çıxanda

(Nəgmə)

Hələ qışın soyuğu,

Ərşə çəkir dözüümü.

Yazın ətirli mehi,

Oxşayır üz-gözümü,

Sən qarşıma çıxanda.

Gül çiçək vaxtı deyil,

Sənə çələk hörərəm.

Bu qarlı qış günündə,

Canlı çiçək görərəm

Sən qarşıma çıxanda.

Bahar gəlir, ilk bahar,

Qar da, şaxta da dedər.

Sevinc dolar qəlbimə,

Yoxa çıxar qəm kədər

Sən qarşıma çıxanda.

Hər kəsin son günü,öz son vaxtı var.

İştah da, tamah da olmaz bu qədər,
Yığıdığı haramdır, yediyi hədər,
Dünyadan gedən də əli boş gedər,
Çox da başda tacı, altda taxtı var.

Zəngləri kəsilməz, qapısı yağır,
Dindirmək müşğüldür, zəhmi çox ağır,
Halala xor baxır, haramı yığır,
Deyirlər kişinin yaxşı baxtı var.

İldırım, həlimdir qəlbində duyğun,
Sənə nə fərqi var isti, soyuğun?
Sənin dediyinlə, əməlin uyğun,
Hər kəsin vədəsi, sonu, vaxtı var.

And yaddan çıxır

Nə yaman dəyişir dövran, insanlar,
Çoxuna şöhrətdir tökdüyü qanlar,
Dost da dostu danır, nəf gələn anlar,
Şert kəsib içilən and yaddan çıxır...

İstər yaxşılığı şum et yerə ək,
Ancaq bitən deyil gözlərini çək,
Yalan ayaq tutur illərcə haqq tək,
Haqqınsa ömrü kəm o, oddan çıxır...

İldırım, inanma nadan sözüne,
Məqsədi bilinər düşsən izinə,
Acılar yeyilər bal əvəzinə,
Ağızda şəkər-qənd ta daddan çıxır...

Artıq

Dünya məndən doyub mən doymamışam,

Ağrıyan qəlbimdə qəm donub artıq...

Sel olub gözümdə yaş qoymamışam,

Nəmli kipriyimə şəh qonub artıq...

Nə olsun, anı da şəkərdi, baldı,

Ağzımda nə dadı nə tamı qaldı,

Sevdim sevgimi də əlimdən aldı,

Birə beş gətirən bəxt dönüb artıq...

Soyuğu başıma tökdü ağ qarı,

İstisi yandırdı bəhrəni barı,

Özü beli bükük qoca bir qarı,

Mənə gəl dediyi dil dönüb artıq...

İldırım sevdinsə, qışın da yazdı,

Bir ömür əbədi sevgiyə azdı,

Torpağı sevməsə, yaz qayıtmazdı,
Odur gül açılır buz sınır artıq...

Kişi ağrılar

Allahın yoludur yollar hər yanda,
Üstündə iz salır əsr də, an da,
Hər yola, cığıra ayaq qoyanda,
Asta qoy, yolun da daşı ağrılar.

Bilməm nədən oldum dərdlə baş qatan,
Olmuşam yolunda düz addım atan,
Düz gedən yolçuya daş atır şeytan,
Acı verməyənin başı ağrılar.

İldırım, dünyanın işi gülməli,
Bildiyin eyləyir, nadan, bir dəli.
Ölüm düzə gəlir, ölmür ölməli,
Qeyrət təcəssümü kişi ağrılar...

ŞAİRİN HEYKƏLİ

İldırım Əkbəroğlunun şeirlərini oxuduqca mənə yalnız bir sual düşündürürdü... Niyə istedadlı insanlar nəyinsə naminə öz yaradıcı həyatını gündəlik icraçı həyata dəyişir və onun əvəzinə başqa minlərcə insanın görə biləcəyi işlərə vaxt, hətta ömür sərf edirlər??? Tandığım bir çox başqa sahədə çalışan xüsusi qabiliyyət, istedad sahibi olan insanlardan biri də məhz İldırım Əkbəroğludur. Çox xırda nüansları (bunlara nöqsan, qüsurlar və ya çatışmazlıq demək olmaz) nəzərə almasaq, İldırım Əkbəroğlu özünü şair adlandırır, adının qabağında uzun-uzadı diplomlar sadalayanların çoxundan min qat daha artıq şair və söz adamıdır. Məncə, belə şəxslərin seçimləri özlərinə aid olsa da müəyyən mənada belə seçimə haqq qazandırmaq olmaz. Çünki, bir fərdin şəxsi seçimi nəticəsində bir xalq müəyyən mənada itirir və nəticədə məntiqsizlik, qəribə paradoksal vəziyyət yaranır. Xalqını sevən, onun dərini çəkib, qələmə alan bir şəxs həm də ona müəyyən mənada ziyan vurmuş olur... Bəlkə elə buna görə deyirlər ki, şairlərin məntiqi olmur... Bəlkə... Hər halda İldırım Əkbəroğlunun bu 25 şeiri, söz mülkünün şairlər sarayının divarlarında 25 qranit kərpic kimi öz yerini tutub möhkəmlənəcək və gələcək nəsillərə vətənpərvər bir şair obrazını çətdirəcək heykəl missiyasını mətanətlə yerinə yetirəcək səviyyədə olduğu qənaətimdəyəm.

Dərin ehtiramla: Əminə Elsevər

XEYRİYYƏÇİ DOSTLARIMIZ

Bu və digər tədbirlərin həyata keçirilməsində həmişə öz xeyriyyəçi dostlarımızın dəstəyinə arxalanırıq. Onlar özləri adlarının çəkilməsini istəməsələr də biz hər dəfə onları təqdim etməkdən qürur duyuruq:

Yusif Ələkbərov – “PRANT” şirkətinin prezidenti.

Hacıxanım AİDA – Kitabşüns, tənqidçi, yazar.

Hafiz Mustafayev – Mədəniyyət işçisi.

Usta Qurban – Usta.

Xaqani Əhmədov – Naşir.

Əgər siz, mən də “XEYRİYYƏÇİYƏM” deyirsinizsə, sıralarımıza qoşula bilərsiniz. Bizimlə əlaqə saxlayın:

Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Tel: (+994) 70-500-63-36 E-mail: yazarlaraz@yandex.ru

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

TƏŞƏKKÜRLƏR

“25 YARPAQ” layihəsinə, konkret olaraq şair İldırım Əkbəroğlunun şeirlərindən ibarət “İldırım Əkbəroğlu” kitabının ərəşəyə gəlməsinə göstərdiyi həm maddi, həm mənəvi dəstəyə görə gözəl insan, din adamı, kitabşünas, yazar, tənqidçi, Ustac Milli Mükafatının ilk və hələlik yeganə sahibi Hacıxanım Aidaya öz sonsuz təşəkkürümüzü bildiririk.

“Yazarlar”

MÜNDƏRİCAT

Hacıxanım Aidanın rəyi.....	3
Tərtibçilərdən.....	4
Baş redaktordan.....	5
Qarabağ – Zaur Ustaca.....	6
Qalx ordum.....	7
Yıxılırsan yağı düşmən.....	8
Dünya bizi yatırmağa çəm tapıb.....	9
Vur, komandır, birdə vur.....	10
Nəm torpaq verin.....	11
Ağrıma ürəyim.....	12
Ağlama.....	13
Başımın altda.....	13
Halımı məndən yox, elimdən soruş.....	14
Qəlbi birləşdirən bir çiçək olub.....	15
Ay Şuşa.....	16
Ağdam.....	17
Ağdama gedəndə yoldaşlı gedək.....	18
Yoxdur.....	29
Qarabağ o günü kaş ki, tez görəəm.....	20
Çəkilən yolumuz çatır Ağdama.....	21
Vətən.....	22
Od içində düşdük oda.....	23
İgid oğlum yaxşı yol.....	24
Sən qarşıma çıxanda.....	26
Hər kəsin son günü, öz son vaxtı var.....	27
And yaddan çıxır.....	28

Artıq.....	29
Kişi ağrılar.....	30
Əminə Elsevərin düşüncələri.....	31
Xeyriyyəçi Dostlarımız.....	32
Təşəkkürlər.....	33
Mündəricat.....	35

“Yazarlar” jurnalı

Redaktor: Gülü.

Naşir: Xaqani.

Kitabın adı: “İldırım Əkbəroğlu” (Seçmə şeirlər)

Kitab “Yazarlar”ın kompüter mərkəzində yığılıb.

Təşkilati dəstək: www.ustac.az (Qeyri-kommersiya)

Rəsm tərtibatı: Lalə Mikayılzadə.

Üzqabığının müəllifi: Tuncay.

Kompüterdə yığdı: Gülü.

Texniki redaktor: Tuncay.

Çapa imzalandı: 19.09.2019.

Kitab xeyriyyə məqsədi ilə nəşr olunur. Odur ki, heç bir kommersiya marağı yoxdur və gəlir əldə olunması nəzərdə tutulmamışdır. E-kitab formatında istifadədə olan bütün əsas elektron kitabxanalara yerləşdiriləcək. Layihənin gedişi zamanı [#25yarpaq](#) haştağından istifadə olunmuşdur.

Müəllif hüquqları qanunlarla qorunur.



Sayı: 100 əd.

Qiyməti: PULSUZ.

Əlaqə: zaurustac@mail.ru (+994)777110575

F/b: [Zaur Ustac](#) .

Kiatab “Red N Line MMC” – nin mətbəəsində çap olunub. Tel.: (+994 12) 408 09 84

sayt:<http://www.rednline.az/>

